

# Təhsil idarə və şöbələrində DİM-in elektron arxivindən vətəndaş haqqında çıxarışın verilməsi


(İstifadəçilər üçün təlimat)

## Ümumi məlumat

Dövlət İmtahan Mərkəzi (DİM) "Təhsil idarə və şöbələrində DİM-in elektron arxivindən vətəndaş haqqında çıxarışın verilməsi" sistemini təqdim edir.

"Təhsil idarə və şöbələrində DİM-in elektron arxivindən vətəndaş haqqında çıxarışın verilməsi" sistemi (bundan sonra Sistem) təhsil idarə və şöbələrindən vətəndaşlar haqqında daxil olan sorğuların onlayn şəkildə qəbulu və cavablandırılması üçün nəzərdə tutulmuşdur. Sorğunun cavablandırılması dedikdə sorğu göndərilmiş şəxs barəsində çıxarışın verilməsi nəzərdə tutulur.

Sistemdən istifadə imkanına, Elektron Hökumət Portalına hər hansı vasitə ilə (Şəkil 1) girişi olan və Dövlət İmtahan Mərkəzi tərəfindən sistemdən istifadə hüququ verilmiş vətəndaş təhsil idarə və şöbələrində istifadəçisi (bundan sonra İstifadəçi) malikdir.



Şəkil 1

Sistemlə işləmək üçün istifadəçinin kompüterində aşağıdakı proqramlar hökmən quraşdırılmalıdır:

**Internet Explorer** (9-cu və ya daha yuxarı versiyaları), istifadəçinin kompüterində bu proqram olmadıqda aşağıdakı linkdən istifadə etməklə onu yükləmək olar:

<http://windows.microsoft.com/en-ph/internet-explorer/download-ie>

**Google Chrome** (44-cü və ya daha yuxarı versiyaları), istifadəçinin kompüterində bu proqram olmadıqda aşağıdakı linkdən istifadə etməklə onu yükləmək olar:

<http://www.google.az/chrome/browser/desktop/index.html>

**Adobe (Acrobat) Reader** (11-ci və ya daha yuxarı versiyaları), istifadəçinin kompüterində bu proqram olmadıqda aşağıdakı linkdən istifadə etməklə onu yükləmək olar:

<https://get.adobe.com/reader/>

İstifadəçilərin sistemdən istifadəsi üçün aşağıdakı üç səhifə nəzərdə tutulmuşdur:

## 1. Sistemə daxil olma səhifəsi

## 2. Sorğunun göndərilməsi səhifəsi

## 3. Sorğuların arxivi səhifəsi

### 1. Sistemə daxil olma səhifəsi

Təhsil idarə və şöbələri tərəfindən təyin olunmuş istifadəçi:

- Elektron Hökumət Portalına (<https://www.e-gov.az/az/login/index>) daxil olur;
- Giriş formasını seçib (Şəkil 1) "Şəxsi kabinet"ə daxil olur;
- DİM tərəfindən verilmiş ünvanı daxil edib xidmətin olduğu səhifəni yükləyir;
- "Təhsil idarə və şöbələrinə DİM-in elektron arxivindən vətəndaş haqqında çıxarışın verilməsi" linkinə daxil olur (Şəkil 2).

The screenshot shows the Elektron Hökumət Portalı (E-Gov) website. The top navigation bar includes the language selector (AZ/EN), the user's name (Vətəndaş: ELMƏDDİN MUXTARZADƏ VİLAYƏT), and the Elektron Hökumət Portalı logo. Below the navigation bar, there are statistics for services (37686083) and daily calls (259), along with a call center number (157). The main content area features a search bar with the text "Xidmət axtarışı" and a search icon. Below the search bar, there are several links for services: "Ünvanlı sosial yardımla bağlı...", "Əmək müqaviləsi bildirişləri...", and "Mobil cihazların qeydiyyatda...". The search results section is titled "Təhsil idarə və şöbələrinə TQDK-nın elektron arxivindən vətəndaş haqqında çıxarışın verilməsi" and includes a list of related services: "Əks əlaqə", "Video təlimat", "İstifadə Təlimatı", "Reqlament", and "İstifadə sayı: 21".

Şəkil 2

Bununla da istifadəçi sistemə daxil olma səhifəsinə yönəldilir (Şəkil 3).

## DÖVLƏT İMTAHAN MƏRKƏZİ

Təhsil idarə və şöbələrində DİM-in elektron arxivindən vətəndaş haqqında çıxarışın verilməsi

Sistemə daxil olma

[İstifadəçi təlimatı](#)

Sistemə daxil ol

DİM - 2017

Şəkil 3

İstifadəçi sistemə ilk dəfə daxil olursa (və ya heç bir sorğu göndərməmişdirsə), "Sistemə daxil ol" düyməsini basdıqda "Sorğunun göndərilməsi" səhifəsinə yönəldilir (Şəkil 4).

## DÖVLƏT İMTAHAN MƏRKƏZİ

Təhsil idarə və şöbələrində DİM-in elektron arxivindən vətəndaş haqqında çıxarışın verilməsi

Sorğunun göndərilməsi

İstifadəçi: *AZƏR QASIMOV* (Nizami Rayon Təhsil Şöbəsi)

[Sistemdən çıx](#)

Sorğuların arxivi

Azərbaycan Respublikasının vətəndaşları

Barasında sorğu göndəriləcək şəxs haqqında aşağıdakı məlumatları qeyd edib (daxil edib) "İAMAS - da axtar" düyməsini basın.

Şəxsiyyət vəsiqəsinin seriyası -

Şəxsiyyət vəsiqəsinin nömrəsi

FIN

İAMAS - da axtar

Şəkil 4

İstifadəçi artıq sistemə daxil olmuşdursa və heç olmasa bir sorğu göndərmişdirsə o zaman "Sistemə daxil ol" düyməsini basdıqda "Sorğuların arxivi" səhifəsinə yönəldilir (Şəkil 5).

## DÖVLƏT İMTAHAN MƏRKƏZİ

### Təhsil idarə və şöbələrinə Dİ

Göndərilmiş sorğular və alınmış cavablar İstifadəçi: MƏMMƏDOVA TURAN (Kürdəmir Rayon Təhsil Şöbəsi) [Sistemdən çıx](#)

**Sorğunun göndərilməsi** *İcraatda olan sorğuların sayı: 3*

Sorğulara verilmiş cavablara baxmaq üçün "Sorğuya verilmiş cavab" sütunundakı keçidlərdən istifadə edin

Status	Sorğunun detalları	Göndərilmə tarixi	Oxunmuş/Yeni	Sorğuya verilmiş cavab	Cavab verilmə tarixi
⚠ <i>İcraatdadır</i>	<a href="#">2017/4</a> QƏHRƏMANOV TƏRLAN RƏSSAM, 24.03.1993	18 Yanvar 2017-ci il		<a href="#">2017/4</a>	
⚠ <i>İcraatdadır</i>	<a href="#">2017/3</a> ZƏRBALİYEV RAMİL AĞASƏN, 01.08.1982	18 Yanvar 2017-ci il		<a href="#">2017/3</a>	
⚠ <i>İcraatdadır</i>	<a href="#">2017/2</a> YAQUBOVA RUHİYƏ ARAF, 18.07.1976	18 Yanvar 2017-ci il		<a href="#">2017/2</a>	
✎ <i>Düzeltilmiş!</i>	<a href="#">2017/1</a> QURBANOVA NATƏVAN ARAF, 12.08.1977	18 Yanvar 2017-ci il		<a href="#">2017/1</a>	
✓ <i>İcra olunub</i>	<a href="#">2016/12</a> MƏNSİMOVA SƏBİNƏ AĞAMURAD, 11.03.1979	14 Dekabr 2016-cı il	✉ <i>Oxunmuş</i>	<a href="#">2016/12</a>	<a href="#">15.12.2016 / 16:12</a> <a href="#">Araşdırılaraq</a>
✓ <i>İcra olunub</i>	<a href="#">2016/11</a> DADAŞOVA NƏRMIN ƏLİCAN, 23.05.1992	12 Oktyabr 2016-cı il	✉ <i>Oxunmuş</i>	<a href="#">2016/11</a>	<a href="#">13.10.2016 / 09:28</a> <a href="#">Araşdırılaraq</a>
✓ <i>İcra olunub</i>	<a href="#">2016/10</a> İSLAMOV RASİM HƏSƏN, 15.08.1986	29 Sentyabr 2016-cı il	✉ <i>Oxunmuş</i>	<a href="#">2016/10</a>	<a href="#">30.09.2016 / 09:25</a> <a href="#">Araşdırılaraq</a>

1 2 3

Göndərilmiş sorğular üzrə axtarış

Axtarış parametri:  Sorğu nömrəsi  Çıxış nömrəsi  Göndərilmə tarixi  Cavab verilmə tarixi

Müqayisə parametri:  =  >=  <=  Oxşar

Şəkil 5

## 2. Sorğunun göndərilməsi səhifəsi

"Sorğunun göndərilməsi səhifəsi"nə daxil olduqdan sonra istifadəçi, ilk növbədə barəsində sorğu göndəriləcək şəxsin vətəndaşlığını seçir. Belə ki, istifadəçi tərəfindən

2.1 Azərbaycan Respublikası vətəndaşları, Dövlət Miqrasiya Xidmətinin qeydiyyat vəsiqəsi əldə etmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün - şəxsiyyət və ya qeydiyyat vəsiqəsinin seriyası seçilir, nömrəsi və FİN-i müvafiq sahələrə daxil edilib "İAMAS - da axtarış" (İAMAS – Daxili İşlər Nazirliyinin İdarələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sistemi) düyməsi basılır. Əgər daxil olunan məlumatlarda yanlışlıq olarsa, sistem bu barədə istifadəçiyə mesaj verir (Şəkil 6).

## DÖVLƏT İMTAHAN MƏRKƏZİ

### Təhsil idarə və şöbələrinə DİM-in elektron arxivindən vətəndaş haqqında çıxarışın verilməsi

Sorğunun göndərilməsi İstifadəçi: AZƏR QASIMOV (Nizami Rayon Təhsil Şöbəsi) [Sistemdən çıx](#)

[Sorğuların arxivi](#)

Heç bir məlumat tapılmadı, daxil olunan məlumatların dəqiqliyini yoxlayın!

Azərbaycan Respublikasının vətəndaşları

Barəsində sorğu göndəriləcək şəxs haqqında aşağıdakı məlumatları qeyd edib (daxil edib) "İAMAS - da axtar" düyməsini basın.

Şəxsiyyət vəsiqəsinin seriyası:  Şəxsiyyət vəsiqəsinin nömrəsi:

[İAMAS - da axtar](#)

The page at https://eservices.tqdk.gov.az says:

Heç bir məlumat tapılmadı, daxil olunan məlumatların dəqiqliyini yoxlayın!

Şəkil 6

Məlumatlar düzgün olduğu halda axtarılan şəxs haqqında şəxsi məlumatlar, sorğunun göndərilmə tarixi və sorğunun digər detallarının daxil edilməsi üçün sahələr ekranda təsvir olunur (Şəkil 7).

Sorğunun göndərilməsi İstifadəçi: AZƏR QASIMOV (Nizami Rayon Təhsil Şöbəsi) [Sistemdən çıx](#)

[Sorğuların arxivini](#)

Azərbaycan Respublikasının vətəndaşları

Axtarışı yenidən başlamaq üçün "Yenidən axtar" düyməsini basın

[Yenidən axtar](#)

Şəxsi məlumatlar

Soyadı, adı, atasının adı	Doğum tarixi	Cinsi	Vəsiqəsinin nömrəsi	FİN
MUXTARZADƏ ELMƏDDİN VİLAYƏT	16.06.1984	Kişi	08593573	2XNXZXU

Sorğunun göndərilmə tarixi: 23 Yanvar 2017-ci il

Sorğunun nömrəsi:  [İstifadə etdiyiniz sorğu nömrələri](#)

Sorğunun kateqoriyası: -

İmtahan tipi: -

Təhsil haqqında sənədin tipi: - seriyası:  nömrəsi:

Rayon(lar): BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU

Bitirdiyi orta təhsil müəssisəsi: -

Orta təhsil müəssisəsini bitirdiyi il: -

Sorğunun mətni (maksimum 4000 simvol)

[Sorğunu göndər](#)

Şəkil 7

2.2 Dövlət Miqrasiya Xidmətinin qeydiyyat vəsiqəsi əldə etməmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – şəxsi məlumatlar əl ilə daxil edilir. Bu halda şəxsi məlumatları (vəsiqənin seriyası, vəsiqənin nömrəsi, FİN, soyad, ad, ata adı, doğum tarixi və cinsi) və sorğunun detallarını daxil etmək üçün sahələr ekranda təsvir olunur (Şəkil 7.1)

**Qeyd:** 2.2 halı üçün nəzərdə tutulan şəxslər barəsində sorğu göndərilərkən şəxsi məlumatlar əl ilə daxil edilir. 2.1 halı üçün nəzərdə tutulan şəxslər barəsində 2.2-də göstərilən formada (şəxsi məlumatlarını əl ilə daxil etməklə) sorğu göndərilməsi yolverilməzdir. Bu halda sorğunun göndərilməsi bloklanacaq.

Sorğunun göndərilməsi İstifadəçi: AZƏR QASIMOV (Nizami Rayon Təhsil Şöbəsi) [Sistemdən çıx](#)

[Sorğuların arxivini](#)

Dövlət Miqrasiya Xidmətinin qeydiyyat vəsiqəsi əldə etməmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər

Barəsində sorğu göndəriləcək şəxs haqqında məlumatları aşağıdakı sahələrə daxil edin.

Vəsiqəsinin seriyası:  Vəsiqənin nömrəsi:  FİN:

Soyadı:

Adı:

Atasının adı:

Doğum tarixi:  Cinsi: -

Sorğunun göndərilmə tarixi: 23 Yanvar 2017-ci il

Sorğunun nömrəsi:  [İstifadə etdiyiniz sorğu nömrələri](#)

Sorğunun kateqoriyası: -

İmtahan tipi: -

Təhsil haqqında sənədin tipi: - seriyası:  nömrəsi:

Rayon(lar): BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU

Bitirdiyi orta təhsil müəssisəsi: -

Orta təhsil müəssisəsini bitirdiyi il: -

Sorğunun mətni (maksimum 4000 simvol)

[Sorğunu göndər](#)

Şəkil 7.1

Şəxsi məlumatlar daxil edildikdən sonra, istifadəçi tələb olunan aşağıdakı məlumatları (sorğunun detallarını) daxil edir:

1. Sorğunun nömrəsi (daxil olunması məcburidir) - sorğunu identifikasiya edir. Təşkilat sorğu nömrəsinin formasını özü seçə bilər, belə ki simvolların sayı 15-dən çox olmamaq şərti ilə ingilis əlifbası hərflərinin, rəqəmlərin və xüsusi simvolların ( / \ - \_ ) istənilən kombinasiyasında ola bilər (məsələn: 2015/1, 15-a1, 128/b99, 15, 201 və s.). Sorğu nömrəsi olaraq seçilmiş simvollar kombinasiyasının müəyyən bir qanunauyğunluğa tabe olunması daha məqsədəuyğun olardı, məsələn 2015-1, 2015-2, 2015-3 və s. Sorğu nömrəsi təkrarlanmamalıdır, əgər hər hansı bir sorğu nömrəsi təkrar daxil edilərsə sistem istifadəçiyə bu barədə məlumat verir. Sorğu nömrələrinin ardıcılığına və təkrarlanmamasına nəzarət etmək üçün onların, xüsusi jurnalda, qeydiyyatını aparmaq tövsiyyə olunur, bununla belə, "İstifadə etdiyiniz sorğu nömrələri" linkini basmaqla da istifadə etmiş olduğunuz sorğu nömrələrinin ardıcılığına baxmaq olar (Şəkil 7);
2. Sorğunun kateqoriyası (seçilməsi məcburidir) – sorğuya veriləcək cavab mətnin formalaşmasını təmin edir və cavab mətnində hansı məlumatların əks olunacağını təyin edir. Məsələn, "Şəhadətnamə və ya attestatın istifadə olunması ilə bağlı sorğu"lar göndərdikdə cavab mətnində barəsində sorğu göndəriləcək şəxsin soyadı, adı, atasının adı, doğum tarixi, attestat və ya şəhadətnamənin seriya və nömrəsi, hər hansı bir təhsil müəssisəsinə qəbul olmuşdursa, təhsil müəssisəsinin adı, qəbul olduğu ixtisas və təhsilalma forması göstərilir;
3. İmtahan tipi (seçilməsi məcburi deyil) – şəxs haqqında məlumatların, hansı kateqoriyada imtahan vermiş şəxslər sırasında axtarılmasını müəyyən edir. Məsələn, əgər imtahan tipi olaraq "Ali təhsil müəssisələrinə tələbə qəbulu" seçilərsə, şəxs haqqında məlumat yalnız ali təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd vermiş abituriyentlər arasında axtarılacaq. Əgər imtahan tipi seçilməzsə, onda məlumat bütün imtahan kateqoriyaları üzrə aparılacaq;
4. Təhsil haqqında sənədin tipi, seriyası və nömrəsi (daxil edilməsi məcburidir);
5. Rayon(lar) (seçilməsi məcburidir) – şəxs haqqında məlumatların, hansı rayondan sənəd vermiş şəxslər arasında axtarılmasını müəyyən edir (təhsil idarə və şöbələrinin istifadəçiləri üçün "Rayon(lar)" sahəsi avtomatik seçilir və istifadəçiyə onu dəyişmək imkanı verilmir);
6. Bitirdiyi orta təhsil müəssisəsi (seçilməsi məcburidir) – şəxs haqqında məlumatların, hansı orta məktəbdən sənəd vermiş şəxslər arasında axtarılmasını müəyyən edir;
7. Orta təhsil müəssisəsinə bitirdiyi il (seçilməsi məcburidir) - şəxs haqqında məlumatların, hansı ildə orta təhsil müəssisəsinə bitirib sənəd vermiş şəxslər arasında axtarılmasını müəyyən edir;
8. Sorğunun mətni (daxil edilməsi məcburidir) – qısa və konkret olaraq sorğunun məqsədi, mahiyyəti və məzmununu müəyyən edir (şəxsi məlumatların, ad, soyad doğum tarixi və s., yenidən bu sahəyə yazılmasına gerek yoxdur).

Hər bir halda (2.1 və 2.2 hallarında) tələb olunan məlumatlar daxil edildikdən sonra istifadəçi, "Sorğunu göndər" düyməsinə basır. Əgər məlumatlarda hər hansı məntiqi səhv və ya natamamlıq olmazsa sistem məlumatların doğruluğunun təsdiqi üçün xəbərdarlıq pəncərəsi təqdim edir (Şəkil 8, Şəkil 8.1).

Sorğuların arxivi

Azərbaycan Respublikasının vətəndaşları

Axtarış yenidən bağlamaq üçün "Yenidən axtar" düyməsini basın

Yenidən axtar

Şəxsi məlumatlar

Soyadı, adı, atasının adı  
MUXTARZADƏ ELMƏDDİN VİLAYƏT

Sorğunun göndərilmə tarixi  
23 Yanvar 2017

Sorğunun nömrəsi  
test2016 İstifadə

Sorğunun kateqoriyası  
Şəhadətnamə və

İmtahan tipi  
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul

Təhsil haqqında sənədin tipi  
Attesta seriyası A nömrəsi 123456

Rayon(lar)  
BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU

Bitirdiyi orta təhsil müəssisəsi  
12 nömrəli tam orta məktəb

Orta təhsil müəssisəsini bitirdiyi il  
2001

Sorğunun mətni (maksimum 4000 simvol)

Sorğunun mətni (daxil edilməsi məcburidir) - qısa və konkret olaraq sorğunun məqsədi, məhiyyəti və məzmununu müəyyən edir (şəxsi məlumatların, ad, soyad doğum tarixi və s., yenidən bu sahəyə yazılmasına görə yoxdur).

Sorğunu göndər

**Məlumatların doğruluğunun təsdiqi**

Sorğunu göndərdikdən sonra onun detallarında heç bir düzəliş edə bilməyəcəksiniz!

Daxil olunan məlumatların doğruluğuna əminsizsiniz?

Bəli Xeyr

Şəkil 8

Sorğuların arxivi

Dövlət Miqrasiya Xidmətinin qeydiyyat vəsiqəsi əldə etməmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər

Burada sorğu göndəriləcək şəxs haqqında məlumatları aşağıdakı sahələrə daxil edin.

Vəsiqənin seriyası  
MQU Vəsiqənin nömrəsi 1234567 FİN ABCDEF

Soyadı  
MILZADZE

Adı  
İRINA

Atasının adı  
ANDREY

Doğum tarixi  
12.05.1984 09

Sorğunun göndərilmə tarixi  
23 Yanvar 2017

Sorğunun nömrəsi  
test2016 İstifadə

Sorğunun kateqoriyası  
Şəhadətnamə və ya attestatın istifadə edilməsi ilə bağlı

İmtahan tipi  
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul

Təhsil haqqında sənədin tipi  
Attesta seriyası a nömrəsi 123456

Rayon(lar)  
BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU

Bitirdiyi orta təhsil müəssisəsi  
12 nömrəli tam orta məktəb

Orta təhsil müəssisəsini bitirdiyi il  
2001

Sorğunun mətni (maksimum 4000 simvol)

Orta təhsil müəssisəsini bitirdiyi il (seçilməsi məcburidir) - şəxs haqqında məlumatların, hansı ildə orta təhsil müəssisəsini bitirib sənəd vermiş şəxslər arasında axtarılmasını müəyyən edir

Sorğunu göndər

**Məlumatların doğruluğunun təsdiqi**


Sorğunu göndərdikdən sonra onun detallarında heç bir düzəliş edə bilməyəcəksiniz!

Daxil olunan məlumatların doğruluğuna əminsizsiniz?

Bəli Xeyr

Şəkil 8.1

İstifadəçi, məlumatların doğruluğuna əmin olduqda, "Bəli" düyməsini basır və bununla da sorğunu göndərmiş olur. Bu zaman sistem, istifadəçiyə, sorğunun qəbul edilməsi barədə məlumat verir (Şəkil 9). Əgər istifadəçi, məlumatların doğruluğuna əmin deyilsə, "Xeyr" düyməsini basmaqla pəncərəni bağlayıb məlumatları yenidən gözədən keçirə və lazım olan sahələrdə düzəliş edə bilər.








Şəkil 9

Sorğunun göndərilməsi başa çatdıqdan sonra, istifadəçi, "Sorğuların arxivi" sahifəsinə qayıda və ya yenidən digər şəxs haqqında sorğu göndə bilər.

Göndərilmiş hər bir sorğu avtomatik olaraq qeydiyyatda alınır və sorğuların cavablandırılması üzrə TQDK-nın məsul şəxsi (şəxsləri) tərəfindən icraya (cavablandırılmaya) götürülür. Əgər sorğunun icrası zamanı onun detallarında hər hansı bir məlumatın dəqiqləşdirilməsi və ya düzəlişi tələb olunursa, məsul şəxs bu haqda istifadəçiyə sistem vasitəsi ilə məlumat göndərir. Əlavə olaraq istifadəçinin e-mail ünvanına da bu barədə xəbərdarlıq göndərir. İstifadəçi tərəfindən məlumatlarda düzəliş olunduqdan sonra sorğunun cavabı PDF (Portable Document Format) formatında formalaşdırılır və elektron imza ilə imzalanaraq təsdiq olunur. İmzalanaraq təsdiq olunmuş cavab faylına uyğun keçidlər "Sorğuların arxivi" sahifəsindəki cədvəldə əks olunur.

### 3. Sorğuların arxivi sahifəsi

"Sorğuların arxivi" sahifəsində təhsil idarə və şöbələri tərəfindən onlayn şəkildə göndərilmiş olan sorğuların detalları və bu sorğuların, TQDK-nın elektron imzası ilə imzalanaraq təqdiqlənmiş, cavabları öz əksini tapır. Belə ki:

1. əgər sorğu yeni göndərilmişdirsə və TQDK tərəfindən icra olunmamışdırsa (cavablandırılmamışdırsa) cədvəldəki "Status" sütununda həmin sorğu  (*İcraatdadır*) işarəsi ilə nişanlanır (Şəkil 10). Bu halda istifadəçi "Sorğunun detalları" sütunundakı keçiddən istifadə etməklə yeni açılan pəncərədən sorğunun detalları haqqında məlumata baxa bilər, lakin hər hansı bir düzəliş etməsinə icazə verilmir;
2. əgər sorğu icra olunubsa, (cavablandırılıbsa) "Status" sütununda həmin sorğu  (*İcra olunub*) işarəsi ilə, "Oxunmuş/Yeni" sütununda isə  *Yeni* işarəsi ilə nişanlanır. (Şəkil 10). İstifadəçi bu halda:
  - i. "Sorğunun detalları" sütunundakı keçiddən istifadə etməklə yeni açılan pəncərədən sorğunun detallarına baxa bilər (DPF formatında olan fayl);
  - ii. "Sorğuya verilmiş cavab" sütunundakı keçiddən istifadə etməklə sorğuya verilmiş cavabı (PDF formatında olan faylı) kompüterə endirə bilər (sorğunun cavabı kompüterə endirildikdən sonra uyğun sətir  *Oxunmuş* nişanı ilə işarələnir);
3. əgər sorğunun detallarında hansısa məlumatın dəqiqləşdirilməsi və ya düzəlişi tələb olunursa o zaman "Status" sütununda həmin sorğu  (*Düzəliş*) işarəsi ilə nişanlanır. Belə olan halda istifadəçi "Sorğunun detalları" sütunundakı keçiddən istifadə etməklə sorğunun detalları haqqında məlumatı ekrana yükləyir və qırmızı haşiyəli sahələrdəki məlumatlara düzəliş edərək "Düzəlişləri nəzərə al" düyməsini basıb sorğu detallarında düzəlişləri



yadda saxlayır. Əgər qırmızı haşiyəli sahələrdəki məlumatlar doğrudursa (düzəlişə ehtiyac yoxdursa) o zaman istifadəçi "Düzəlişin məzmunu" sahəsində "Məlumatlar düzdür" qeydini yazır və "Düzəlişləri nəzərə al" düyməsini basıb məlumatların düzgünlüyünü təsdiq edir (Şəkil 10).

Göndərilmiş sorğular və alınmış cavablar İstifadəçi: MƏMMƏDOVA TURAN (Kürdəmir Rayon Təhsil Şöbəsi) [Sistəmdən çıx](#)

**Sorğunun göndərilməsi** *İcraatda olan sorğuların sayı: 3*

Sorğulara verilmiş cavablara baxmaq üçün "Sorğuya verilmiş cavab" sütunundakı keçidlərdən istifadə edin

Status	Sorğunun detalları	Göndərilmə tarixi	Oxunmuş/Yeni	Sorğuya verilmiş cavab	Cavab verilmə tarixi
⚠ İcraatdadır	<a href="#">2017/4</a> QƏHRƏMANOV TƏRLAN RƏSSAM, 24.03.1993	18 Yanvar 2017-ci il		<a href="#">2017/4</a>	
⚠ İcraatdadır	<a href="#">2017/3</a> ZƏRBALİYEV RAMİL AĞASƏN, 01.08.1982	18 Yanvar 2017-ci il		<a href="#">2017/3</a>	
⚠ İcraatdadır	<a href="#">2017/2</a> YAQUBOVA RUHİYƏ ARIF, 18.07.1976	18 Yanvar 2017-ci il		<a href="#">2017/2</a>	
✎ Düzəliş!	<a href="#">2017/1</a> QURBANOVA NATƏVAN ARIF, 12.08.1977	18 Yanvar 2017-ci il		<a href="#">2017/1</a>	
✓ İcra olunub	<a href="#">2016/12</a> MƏNSİMOVA SƏBİNƏ AĞAMURAD, 11.03.1979	14 Dekabr 2016-cı il	Oxunmuş	<a href="#">2016/12</a>	15.12.2016 / 16:12 <a href="#">Araşdırılaraq</a>
✓ İcra olunub	<a href="#">2016//11</a> DADAŞOVA NƏRMIN ƏLİCAN, 23.05.1992	12 Oktyabr 2016-cı il	Oxunmuş	<a href="#">2016//11</a>	13.10.2016 / 09:28 <a href="#">Araşdırılaraq</a>
✓ İcra olunub	<a href="#">2016/10</a> İSLAMOY RASİM HƏSƏN, 15.08.1986	29 Sentyabr 2016-cı il	Oxunmuş	<a href="#">2016/10</a>	30.09.2016 / 09:25 <a href="#">Araşdırılaraq</a>

1 2 3

**Qırmızı haşiyəli sahələrdəki məlumatlara düzəliş edin. Əgər bu sahələrdəki məlumatlarda düzəlişə ehtiyac yoxdursa "Düzəlişin məzmunu" sahəsində bu barədə "Məlumatlar düzdür" qeydini yazın**

Sorğunun tarixi: **18 Yanvar 2017-ci il**

Sorğunun nömrəsi: 2017/1

Sorğunun kateqoriyası: Şəhadətnamə və ya attestatın istifadə edilməsi ilə bağlı

İmtahanlar: -

Şəxsiyyət vəsiqəsinin FIN-i: 36BRCWT və nömrəsi 13538926

Soyadı / Adı / Atasının adı: QURBANOVA NATƏVAN ARIF

Doğum tarixi/Tevellüdü: 12.08.1977 Cinsi: Qadın

Təhsil haqqında sənədin tipi: Attestat seriyası: Ne nömrəsi: 29

Rayon(lar): KURDƏMİR RAYONU

Bikirdiyi orta təhsil müəssisəsi: Köhnəbazar kənd tam orta məktəbi

Orta təhsil müəssisəsini bitirdiyi il: 1994

Düzəlişin məzmunu:

'Təhsil sənədinin nömrəsi' sahəsinə(sahələrinə) aid olan məlumat(lar)da dəqiqləşdirmə və ya düzəliş aparmağınız xahiş olunur!

**Düzəlişləri nəzərə al**

Şəkil 10

Bundan başqa "Sorğuların arxivi" səhifəsində göndərilmiş sorğular üzrə müxtəlif parametrlərə görə axtarış da aparmaq olar. Belə ki, istifadəçi əvvəlcə axtarış parametrlərini, sonra isə müqaisə parametrlərini seçib axtarış parametrlərinə uyğun sözü daxil edir və "Axtarış" düyməsini basır. Axtarış nəticəsində, göndərilmiş sorğulara uyğun, tapılan məlumatlar Şəkil 11-dəki cədvəldəki formata uyğun ekranda əks olunur.

Axtarış parametri olaraq "Sorğu nömrəsi" və ya "Çıxış nömrəsi" seçilərsə onu tam olaraq və ya müəyyən hissəsini (qismən) daxil etmək olar, bu zaman:

- əgər axtarış parametri tam daxil edilərsə, müqaisə parametri olaraq "=" seçilməlidir;
- əgər axtarış parametri qismən daxil edilərsə, müqaisə parametri olaraq "Oxşar" seçilməlidir.

Axtarış parametri olaraq "Göndərilmə tarixi" və ya "Cavab verilmə tarixi" seçilərsə, onu kalendardan seçmək olar, bu zaman müqaisə parametri olaraq ">=" və ya "<=" parametrlərindən biri seçilə bilər (Şəkil 11).

Göndərilmiş sorğular və alınmış cavablar İstifadəçi: MƏMMƏDOVA TURAN (Kürdəmir Rayon Təhsil Şöbəsi) [Sistemdən çıx](#)

**Sorğunun göndərilməsi** *İcraatda olan sorğuların sayı: 3*

Sorğulara verilmiş cavablara baxmaq üçün "Sorğuya verilmiş cavab" sütunundakı keçidlərdən istifadə edin

Status	Sorğunun detalları	Göndərilmə tarixi	Oxunmuş/Yeni	Sorğuya verilmiş cavab	Cavab verilmə tarixi
⚠ <i>İcraatdadır</i>	<a href="#">2017/4</a> QƏHRƏMANOV TƏRLAN RƏSSAM, 24.03.1993	18 Yanvar 2017-ci il		<a href="#">2017/4</a>	
⚠ <i>İcraatdadır</i>	<a href="#">2017/3</a> ZƏRBƏLİYEV RƏMİL AĞASƏN, 01.08.1982	18 Yanvar 2017-ci il		<a href="#">2017/3</a>	
⚠ <i>İcraatdadır</i>	<a href="#">2017/2</a> YAQUBOVA RUHİYƏ ARİF, 18.07.1976	18 Yanvar 2017-ci il		<a href="#">2017/2</a>	
<i>Düzəliş!</i>	<a href="#">2017/1</a> QURBANOVA NƏTƏVƏN ARİF, 12.08.1977	18 Yanvar 2017-ci il		<a href="#">2017/1</a>	
✓ <i>İcra olunub</i>	<a href="#">2016/12</a> MƏNSİMOVA SƏBİNƏ AĞAMURAD, 11.03.1979	14 Dekabr 2016-cı il	✉ <i>Oxunmuş</i>	<a href="#">2016/12</a>	<a href="#">15.12.2016 / 16:12</a> <i>Araşdırılaraq</i>
✓ <i>İcra olunub</i>	<a href="#">2016//11</a> DADAŞOVA NƏRMIN ƏLİCAN, 23.05.1992	12 Oktyabr 2016-cı il	✉ <i>Oxunmuş</i>	<a href="#">2016//11</a>	<a href="#">13.10.2016 / 09:28</a> <i>Araşdırılaraq</i>
✓ <i>İcra olunub</i>	<a href="#">2016/10</a> İSLAMOV RASİM HƏSƏN, 15.08.1986	29 Sentyabr 2016-cı il	✉ <i>Oxunmuş</i>	<a href="#">2016/10</a>	<a href="#">30.09.2016 / 09:25</a> <i>Araşdırılaraq</i>

1 2 3

Göndərilmiş sorğular üzrə axtarış

Axtarış parametri:  Sorğu nömrəsi  Çıxış nömrəsi  Göndərilmə tarixi  Cavab verilmə tarixi

Müqayisə parametri:  =  >=  <=  Oxşar

1	2	3	4	5	6	7
8	9	10	11	12	13	14
15	16	17	18	19	20	21
22	23	24	25	26	27	28
29	30	31				

Şəkil 11

Təhlükəsizliyi təmin etmək məqsədi ilə, sistemlə iş yekunlaşmışdırsa, istifadəçi, "Sistemdən çıx" linkini basmaqla işlədiyi səhifədən "Sistemə daxil olma" səhifəsinə çıxmalıdır. Sistemdən çıxdıqdan sonra istifadəçi sistemə keçid almaq istəyirsə, bu zaman onun yenidən Elektron Hökumət Portalına daxil olması tələb olunacaq (Şəkil 12).

## DÖVLƏT İMTAHAN MƏRKƏZİ

Təhsil idarə və şöbələrinə DİM-in elektron arxivindən vətəndaş haqqında çıxarışın verilməsi

[Sistemə daxil olma](#)

[İstifadəçi təlimatı](#)

Sistemdən istifadə etmək üçün [Elektron Hökumət Portalına daxil olun.](#)

Şəkil 12